

Bu tərcümə olunmuş LDS, ingilis dilində olan 23 iyun 2015-ci il tarixli versiyaya əsaslanır.



## Layihə Data Sənədi

Layihə data sənədi (LDS) layihə və ya proqram ilə bağlı xülasə məlumatı ehtiva edir: LDS davam etməkdə olan işi əks etdirdiyindən, məlumatın bir qismi ilkin versiyada olmazsa əldə olunan sonra sənədə əlavə olunacaq. Təklif olunan layihələrlə bağlı məlumat dəyişkəndir və istiqamətləndiricidir.

<b>LDS yaranma tarixi</b>	–
<b>LDS bu tarixdən etibarən yenilənib</b>	14 aprel 15
<b>Layihənin adı</b>	Mikro, kiçik və orta sahibkarlığı dəstəkləməsi üçün DəmirBanka üstün kredit təklif olunub
<b>Borc alan/Səhm investisiyasının adı</b>	DƏMİRBANK ASC AZƏRDƏMİR YOLBANK (ƏVVƏLKİ ADI)
<b>Ölkə</b>	Azərbaycan
<b>Layihə/Proqram nömrəsi</b>	48320-001
<b>Status</b>	Təsdiq olunub
<b>Coğrafi məkan</b>	–
<p>Hər hansı bir ölkə üçün proqram və ya strategiya hazırlayanda, hər hansı layihəni maliyyələşdirəndə və ya bu sənəddə hər hansı əraziyə və ya coğrafi bölgəyə istinad edəndə, Asiya İnkişaf Bankı hər hansı ərazinin və ya bölgənin hüquqi və ya hər hansı başqa statusu ilə bağlı mühakimə irəli sürmək niyyətində deyil.</p>	
<b>Sektor</b>	Maliyyə
<b>Alt-sektor</b>	Maliyyə sektorunun inkişafı Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi və lizinq
<b>Gündəlikdə duran strateji məsələlər</b>	İnkluziv iqtisadi inkişaf (İQ)
<b>Dəyişiklik səbəbləri</b>	Gender bərabərliyi və meynstriminq (GBM) Özəl sektorun inkişafı (ÖSİ)
<b>Gender bərabərliyi və meynstriminq kateqoriyaları</b>	Kateqoriya 3: Bəzi gender əlamətləri (BGƏ)
<b>Layihə sponsorları</b>	DƏMİRBANK ASC

## ■ Maliyyələşmə

Yardımanın növü/Modallığı	Təsdiq nömrəsi	Maliyyə mənbələri	Təsdiq olunmuş məbləğ (min)
LS	7441/3234	LİBOR əsaslı kredit	20,000\$ ABŞ
<b>CƏM</b>			-

## ■ Mühafizə kateqoriyaları

Mühafizə kateqoriyaları ilə bağlı daha geniş məlumat üçün zəhmət olmasa bu linkə baxın  
<http://www.adb.org/site/safeguards/safeguard-categories>

---

Ətraf mühit Mi

---

Qeyri-iradi yerdəyişmə Mi

---

Yerli xalqlar Mi

---

## ■ Ətraf mühitlə bağlı və sosial aspektlərin xülasəsi

---

Ətraf mühitlə bağlı aspektlər  
Mi

---

Qeyri-iradi yerdəyişmə  
Mi

---

Yerli xalqlar  
Mi

---

## ■ Maraqlı tərəflərlə ünsiyyət, onların iştirakı və məsləhətləşmələr

---

Layihələndirmə zamanı

-

---

Layihənin icrası zamanı

-

---

## ■ Təsvir

---

Azərbaycanda mikro, kiçik və orta sahibkarlığa (MKOS) kredit verməsi üçün DemirBanka 20 milyon ABŞ dolları məbləğində üstün kredit verilib. Əksər Azərbaycan şirkətləri mikro və kiçik ölçülü şirkətlərə aid edirlər; bununla belə, onların maliyyə xidmətlərinə çıxışı zəifdir.

---

## ■ Məqsəd və əhatə dairəsi

Təklif edilmiş AİB yardımını 20 milyon dəyərində üstün kreditdən ibarətdir. Bu vəsait Dəmirbanka MKOS-lara, xüsusilə Bakıdan kənarında yerləşən və az xidmət göstərilmiş bölgələrdəki MKOS-lara kredit verilməsi işində Demirbanka dəstək verəcək. Bu yardım, MKOS seqmenti üçün daha uzun-müddətli maliyyələşməyə çıxışı artıracaq, bu isə ölkədə gəlirliliyin və iş yerlərinin artırılması üçün çox vacibdir.

## ■ Layihənin əsaslandırılması və ölkə/regional strategiya ilə bağlantı

AİB-in "Özəl sektorun inkişafı strategiyası və gücləndirilmiş yoxsulluğun azaldılması strategiyası"-da qeyd olunduğu kimi özəl sektor investisiyası vasitəsilə stimullaşdırılan, iqtisadi inkişafı müəyyən edən və yoxsulluğun aradan qaldırılmasında əsas faktor olan maliyyə sektorunun inkişafı AİB-in yardımlarının əsas məğzini təşkil edir. Bu strategiyalar, özəl sektorun işçilər və onların ailələri üçün əsas gəlir mənbəyi olması ilə yeni iş yerlərinin yaradılmasının vacibliyini vurğulayır. "Özəl sektorun inkişafı strategiyası" öz inkişaf etməkdə olan üzv ölkələrində maliyyə sektorunun gücləndirilməsində AİB-in rolunu qeyd edir. Qeyd olunur ki, maliyyə müdaxiləsinin MKOS benefisiarları vacib bazar iştirakçılarıdır və yoxsulluğun azaldılmasına öz töhfələrini qazanc yaratmaqla verirlər. Kredit AİB-in maliyyə sektorunda əməliyyat planına və kənd yerlərində maliyyə xidmətlərinin əhəmiyyətini qeyd edən və az xidmət göstərilmiş kasıb ev təsərrüfatlarına, fermerlərə və MKOB-lara inkluziv maliyyə xidmətlərinin göstərilməsinin vacibliyini vurğulayan "Kənd yerlərində yoxsulluq üzrə İşçi Qrup"-un hesabatına uyğundur.

## ■ Əldə olunanlar və icrada irəliləyiş

Layihədə əldə olunanların təsviri	İcrada irəliləyişin statusu (Nəticələr, fəaliyyətlər və məsələlər)
–	–
İnkişaf hədəflərinin statusu	Əməliyyat/tikintinin statusu
–	–
Əhəmiyyətli dəyişikliklər	–

## ■ Biznes imkanları

İlk elan tarixi	–
Məsləhət xidmətləri	–
Satınalma	–
Satınalma və konsultant işi elanları	<a href="http://www.adb.org/projects/48320-001/business-opportunities">http://www.adb.org/projects/48320-001/business-opportunities</a>

## ■ Vaxt cədvəli

---

Konsepsiyanın ilkin müzakirəsi	–
Fakt araşdırma	–
Rəhbərliyin yoxlama görüşü	–
Təsdiq	10 dekabr 14

---

## ■ Müqavilələr və yeniləmə ilə bağlı təfərrüatlar

---

Məsul AİB işçisi	()
Məsul AİB şöbəsi	Özəl sektor əməliyyatları şöbəsi
Məsul AİB bölmələri	Özəl sektor maliyyə institutları bölməsi
İcraçı orqanlar	–

---

## ■ Linklər

---

Layihənin veb saytı	<a href="http://www.adb.org/projects/48320-001/main">http://www.adb.org/projects/48320-001/main</a>
Layihə sənədlərinin siyahısı	<a href="http://www.adb.org/projects/48320-001/documents">http://www.adb.org/projects/48320-001/documents</a>

---